

(əvvəli ötən sayımızda)

- Düşmən bayrağının aqibəti necə oldu?

- Biz bayraqı endirəndən sonra artıq bütün Horadiz ərazisi işgal-dan azad olunmuşdu və bayrağın endirilməsi barədə komandanlıqla raport vermişdik. Sonra bayraqı da özümüzə götürüb polis şöbəsinə getirib orada saxladıq. Mən xidməti yerimi dəyişənə qədər düşmən bayrağı orada maddi sübut kimi saxlanılırdı. Həmin döyüdə biz ermənilərdən avtomatlar, qranatam-yotlar, snayperlər götürüb Daxili İş-lər Nazirliyinə təhvil verdik. Onlar bu silahların bəzilərini bize qaytarıb döyüslərdə istifadəmizə icazə verdilər. Çünkü bizim əlimizdə olan silahların bəziləri gah atırdı, gah da atmırıdı. Amma gətirdiklərimiz rus istehsalı olan güclü, keyfiyyətli silahlar idi.

- Bəs, Laçın? Biz Çingiz Müstafayevin çəkdiyi kadrlardan da görürük ki, bizimkilər ermənilər gəlməmiş Laçını tərk etmişdi.

- Xeyr, Laçın camaati da döyü-şüb, Ağdamın özü 6 minə yaxın şəhid verib. İndi hansısa kənddən on-onbeş nəfər qaçıbsa bunu bütün Laçın camaatının ayağına yazmaq olmaz. Laçının 123 kəndi var, ola bilər, iki-üç kənddən kimlərsə qaçıb. Bu cür hallar heç bir rayonun qəhrəmanlığına kölgə sala bilməz.

- Sahib bəy, erməni öldürmüsünüz?

- Bir günde 23 erməni məhv etmişik. Ermənilər yanvar ayının 23-də Füzuli rayonunun Qazaxlar və Əhmədalılar kəndindən "Uraaa, peryod!" deyib húcuma keçdilər. Mən şobənin əməkdaşları qarşı səngər də düşməni qarşılıdıq... Qızığın döyüş başlamışdı. Bizim səngərdən qaçan bəzi əsgərlərə "qorxmayın, qaçmaq lazımdır. Hamımız birlikdə onların kökünü kəsəcəyin" deyəndə dayandılar. Bütün silahlardan, xüsusiilə qranatamyotdan ele atıldıq ki, erməni əsgerlərinin parçaları, puşlatları göydə uçusurdu.

- O mənzərə necə, sizə ləzzət edirdim?

- Bəli, ləzzət edirdi. Cənubi Xocalı, Qaradağlı vəhşiliklərini töredənlərə layiq olduqları dərsi verirdik! Ona görə də ləzzət edirdi. Şəxsən mən inanmirdim ki, gülə mənə də-yə bilər. Cəsədləri maşına yiğib aparırdılar. Bize Daxili qoşunların komandanı tapşırılmışdı ki, erməni cəsədlərinin üstündəki bütün sə-nədləri toplayıb təhvil verin. Çünkü

Ulu öndər göstəriş vermişdi, erməni cəsədlərinin üzərindən təpişən sənədləri təhvil verin ki, xarici təşkilatlara göstərib deyə bilek ki, erməni vətəndaşları bizim torpağımızda nə gəzir? Bəzilərinin üzərindən çıxan hərbə biletlərde "yararsız" yazılmışdı. Çoxusu da Qafan, Mehr, Livan və digər yerlərdən olan erməniləri idı. Yeri gəlmışkən bir məqamı xatırlatmaq istəyirəm, belə ki, mən müsahibələrimin birində təklif etmişəm ki, bizim hərbə bilet-lərde yararsız sözünün əvəzinə "çürük" sözü yazılınsın - türklərdə ol-duğu kimi! Hərbə xidmətdən o qə-dər yayınlanan adamlar var ki. Onların



**Sülh, ya müharibə?
Siz hansını seçirsiniz?**

- Viktor Hüqonun belə bir sözü var, sülh bəşəriyyətin xilası, mü-haribə isə onun cinayətidir. Sizin müharibə haqqında düşüncəniz nədir?

- Mən düşünürəm ki, müharibə həmişə olub. Xarici müharibə film-lərinə baxanda da görürük ki, mü-haribə ordular arasında baş verir. Amma bu ermənilər, başqa qüvvə-lərin hesabına, Xocalını törendilər, Qaradağını törendilər... uşaqlarımı-zı qırıllar. Bunlarla necə sülh bağ-lamaq olar?

Horadizdə erməni bayrağını endirdən oğlan O, şahidi olduqlarından bize danışdı

biletlərinə "yararsız" yox, "çürük" yazılmalıdır. Yararsız sözü bir o qə-dər də effektli deyil, adamlar bunu vecinə alırmı. Bəlkə çürük sözünə görə cavan uşaqlar ata-ana yalvari-şına önəm verməyib, çürük sözünü

- Azərbaycan belə bir şeyin le-qallaşdırılmasının əleyhinəyəm. Biz müharibəyə cəlb olunmuş - tor-pağı işgal edilmiş ölkəyik! Həm də bizdə pullu insanlar çoxdur. Belə olsa, insanların arasında bölgü ya-ranacaq. Və-tən hamımız üçündür.

- Kom-somolçu id-i-niz?

- Bəli, amma partiya üzvü ola bil-mədim. Onun üçün tanışlıq lazımdır idi. O vaxt partiya-ya keçənən vezifəyə keç-məsi daha ra-hat idi. Bizim



"Ədalət" in o zaman ki cəbhə muxbiri
Əbülfət Mədətoğlu polislərlə birgə ön səngərdə

şəxsiyyətinə sığışdırımayıb hərbə xidmətdən yayınmazlar.

Keçmiş döyüşcünün təklifi...

- Bəs, axı, həqiqətən də səhhətində problem olanlar var, onlar necə olsun?

- Bazardan alma alanda da çürü-yünü almırsan. Burda nə var ki.

- Amma Türkiyədə pullu hərbə xidmətə getməmək leqallaşdırılib. Hətta Rusiyada da belə bir qanun var.

kənddə çobanlar, sağıcılar partiya üzvləri idi. O vaxt ki "Niva" kom-bayının bir neçə detalları mənim atamın adı ilə bağlı idi. Atam o vaxt Martuni rayonun baş mühəndis mexaniki, həm də bir neçə ən sə-mərəli təkliflərin müəllifi idi. Amma Lenin ordenini kalxozda Qaro adlı erməniye vermişdilər, çünkü atam türk idi. Qonşu kolxozun sədri Sü-ren Adamyan idi. O respublika Ağ-saqqallar şurasının sədr müavini idi. Azərbaycanı sevirdi. Onu ermənilər özləri öldürdülər. Çünkü o, erməni separatizminə etiraz edirdi.

- Sahib bəy, Qarabağda vuru-şanların hamısı müharibədə dö-yüşkənliyimizdən danışır, danışır ki, ermənilər bizdən qorxurdı. Bəs, necə oldu ki, biz bu qədər torpaq itirdik?

- Bilirsiniz, Heydər Əliyev vaxtında ölkənin başına gətirilsəydi, erməniyi mehv edərdik. O vaxtlar nə ordumuz, nə də vahid komandanlıq yox idi. İndi isə ordumuz da var, hər şey də öz yerindədir. Bir də ki, ermənilərin arxasında o boyda qüvvələr dayanıb. Fransa, Rusiya...

- Bütün bu danışdıqlarımızdan sonra bilmək istəyirəm ki, siz eh-itiyatda olan qüvvəsiniz, bundan sonrası olacaqlar haqqında nə fi-kirleşirsiniz?

- Bizim vaxtilə qazandığımız uğurları birincisindən axırincisine kimi hamısını o vaxtdan "Ədalət" qəzeti işıqlandırıb. Bircə onu deyə bilərəm ki, bayraqımızı işğalda olan torpaqlarımızda dalgalanıraq. İndi şəhərə çıxın, sorğu keçi-rin, hamı deyəcək ki, müharibə ol-sa vuruşacam. Amma müharibə başlasın, çoxusunu tapmayacaqsız. Hal-hazırda xalqımızın Milli ruh mürgüləyir... Televiziya tamam başqa şeyləri təbliğ edir, məktəb-lərdə vətənpərvərlik aşilanır. Mən səhhətim imkan verəcəyi ana qə-dər bu torpaq uğrunda vuruşmağa hazırlam.

Emin Akif